

Azərbaycanlılıq, dünya azərbaycanlıları və müstəqil Azərbaycan

Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önemli məsələlərdəndir. Azərbaycanda 31 dekabr - Dünya azərbaycanlılarının həmreyiliyi gününün bayram kimi qeyd olunması ümumi milli diasporun formalaşmasında, Azərbaycan lobbyının inkişafında başlıca məqamlardan biri olmuşdur.

Bu günün tarixi Naxçıvan MR Ali Məclisinin "Dünya azərbaycanlılarının həmreylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı və bilavasitə bu işlərin təşəbbüskarı və həmin tarixi qərara imza atmış şəxs - Heydər Əliyevin adı ilə bağlıdır. Belə də məhz bu hal xəricde yaşayış soydaşlarımız tərəfindən Heydər Əliyevin Azərbaycanda hakimiyətə gəldikdən sonra gördüyü işləre diqqəti artırımsı, Azərbaycan dövlətinin varlığına və gələcəyinə inam və ümidi yaratmış, onların tarixi Vətənə əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir. 2001-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 81 min nəfər, o cümlədən 4 milyon 107 min nəfər və ya 51 faizini şəhər və 3 milyon 974 min nəfər və ya 49 faizini kənd sakinləri təşkil etmişdir.

Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demmişdir: "Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkin olan qayğını, diqqəti göstərsin, onların heyati ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gerek, indi müstəqil Azərbaycan ilə daha da əlaqələr qurulsunlar. Bunnar hamısı dünyada olan bütün azərbaycanlıların birliliyinin, həmreyiliyinin təmin olunması üçün əsas şərtlərdir. Biz indi böyük məmənuniyyətlə qeyd edə bilərik ki, dünyadan bir çox ölkələrində - Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Son illər bu icmalar get-gedə təşkilatları, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliliyini, həmreyiliyini təmin edir. Son illər bu proses surətə gedir. Güman edirəm ki, məhz müstəqil Azərbaycanın varlığı bu həmreyiliyin inkişafının əsasıdır. Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyətlərini itirməsinler. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, məsimiz, şəhərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gerek öz milliliyini qoruyub saxlaşın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danişram - gərk, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraitit menimsəyərek, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərləri, milli köklərinə sadiq olsunlar. Bi-

zim hamımızı birləşdirən məhz bu amillərdir.

Bizim hamımızı birləşdirən, həmrey edən azərbaycanlılıq ideyasıdır, azərbaycanlılıqdır. Azərbaycan dövlət müstəqilliyini eldə edəndən sonra azərbaycanlılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmisi bu ideya ətrafında birləşməliyik. Azərbaycanlılıq öz milli mənsubiyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümuməbədi dəyərlərə sintezindən, integrasiyastından bəhələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Bizim bu qurultayı keçirməkdə məqsədimiz məhz bundan ibarət olmuşdur. Güman edirəm ki, qurultay nümayəndələri, dünyadan bir çox uzaq ölkələrindən Azərbaycana, doğma Vətənə gəlmış soydaşlarımız burada, qurultay günlərində bir-biri ilə daha da six ünsiyyətdə olacaqlar, bir-birini anlamağa çalışacaqlar, müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formalasmasında da fəal iştirak edəcəklər və Azərbaycan ilə dünyada, digər ölkələrdə olan azərbaycanlıların əlaqələrini möhkəmləndirəcəklər. Hesab edirəm ki, qurultay bu sahədə, azərbaycanlılıq ideyalarının həyata keçirilməsi üçün, dünya azərbaycanlılarının həmreyiliyinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün çox mühüm tarixi bir mərhəledir. Ümid edirəm ki, bu qurultay bizim qarşımızda duran vəzifələrin yerine yetirilməsində çox böyük rol oynayacaqdır, öz xidmətlərini göstərəcəkdir. Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelerine uyğun olan müstəqil xarici siyaset aparırlar. Müstəqil xarici siyaset aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmamıza baxmayaq, öz müstəqilliyimizi qoruyaraq, öz müstəqil siyaset aparırlar. Azərbaycan sülhsevər dövlətdir. Biz dünyadan bütün ölkələri ilə lazım olan əsviyədə iqtisadi, siyasi, içtimali, elmi, humanitar əlaqələr yaratmışq, yaradıraq və bu əlaqələri inkişaf etdiririk və etdirəcəyik. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyətlərini itirməsinler. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, məsimiz, şəhərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gerek öz milliliyini qoruyub saxlaşın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danişram - gərk, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraitit menimsəyərek, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərləri, milli köklərinə sadiq olsunlar. Bi-

da aparılan demokratik dəyişikliklərin, bütün sahələrdə tətbiq olunan islahatların məntiqi nəticəsidir. Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlət kimi dünyada öz yərini tutubdur. Bu, bizim strateji yolu məzurdur. Hüquqi, demokratik və dünyəvi dövlət - bizim dövlət quruculuğunda esas prinsipimiz budur. Həyatımızda esas prinsiplər budur. Bütün yol ilə gedirik və bundan sonra da gedəcəyik.

Size deyə bilərem ki, biz bir çox ağır və çətin məsələləri həll etdik və qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, elverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellectual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xoşbəxt və fıravan olmasına təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyaset sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır. Azərbaycan xalqının rifah hali çox yaxşılaşacaqdır. Azərbaycanda her kəs sərbəst, azad yaşayacaqdır.

Azərbaycanda demokratik quruculuq işləri, söz azadlığı, insan azadlığı, vicdan azadlığı, mətbuat azadlığı - bütün azadlıqlar təmin olunub və bundan sonra da təmin olunacaqdır. Yeni siyasi dünyagörüşündə asılı olmayıaraq, hər bir Azərbaycan vətəndaşı burada, doğma vətənində rahat, özü istədiyi ki mi yaşayacaqdır.

Ancaq bizim üçün ən çətin problem, bizi ən çox narahat edən Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışasıdır. İşgal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpə edilməsidir. Biz bu sahədə çox işlər görmüşük. Bütün beynəlxalq təşkilatlarda bu məsələləri qaldırmışq və lazımi qərarlar qəbul olunubdur. 1993-cü ildə Birleşmiş Millətlər Təşkilati Tehlükəsizlik Şurası Ermənistən silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmazı barədə dörd qətnamə qəbul etmişdir. Tehlükəsizlik Şurası sedrinin altı bəyanatı var. Ancaq Ermənistən bunlara məhəl qoymur. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Ermənistən-Azərbaycan münaqışasının sülh yolu ilə həlli haqqında çox əhəmiyyətli bir sənəd qəbul edilmişdir. ATƏT-in tərkibində olan 54 dövlətdən 53-ü buna səs vermiş, təkəc Ermənistən etiraz etmişdi.

Ancaq təessüflər olsun ki, bu mətəbər təşkilatın, ATƏT-in zirvə görüşünün irəli sürdüyü qərar yene də Ermənistən tərəfindən qəbul olunmur. Biz məsələni sülh yolu ilə həll etmek üçün daima çalışırıq. Bilirsiniz ki, hełe 1993-cü ildə Ermənistən-Azərbaycan münaqışasını həll etmək üçün ATƏT-in Minsk qrupuna yaranıbdır. Minsk qrupuna 1997-ci ilin əvvəlindən üç böyük dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa rəhbərlik edir. Biz ötən illər bu təşkilatla, Minsk qrupu ilə, onun həmsədrəli ilə çox işlər görmüşük. Üç-dörd gün bundan önce həmsədrələr - Rusyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın təmsilçiləri yene də bölgəmizdə olmuş, bizimle görüşüb danışıqlar aparmış, Ermənistən olmuşlar. Biz bir daha bəyan etmişik ki, məsələnin



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "Azərbaycanlılıq və müstəqil dövlətçilik ənənələri" istiqaməti çərçivəsində hazırlanıb

sülh yolu ilə həll olunmasının tərəfdarıq və bunu hər iki tərəfdən müəyyən kompromislər nəticəsində həll etmək olar. Ancaq bu, beynəlxalq hüquq normaları əsasında, dünyada hamı tərəfindən tanınmış prinsiplər - ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır. Biz bu işi davam etdirəcəyik. Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqışanın də leğv olmasına, aradan götürülməsinə nail olacaq, Azərbaycanın ərazi bütövlüyü bərpə olunaçaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qacqınlar öz doğma torpaqlarına qayidacaqlar. əbidi ki, bu sahədə beynəlxalq təşkilatlarda yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var.

Məmənuniyyətlə qeyd edirəm ki, Azərbaycan diasporu son illər təşkilatları və Azərbaycan icmaları, icasporu yaşadıqları ölkədə, əməkliyət, beynəlxalq aləmdə artıq özlərini göstərirler. Amma bu, bizim icasporun formalasmasının ilkin mərhələsidir. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən aha da möhkəmləsinsən, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ikələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasetini təbliğ etmək yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yolda hələ istifadə olunmamış böyük məkanlar vardır. Bu gün işinə başlayan qurultay da mehz bu məqsədi daşıyır. Biz Azərbaycanın latin əlifbasına keçməsi haqqında qərar qəbul etdik. İndi Azərbaycanda hamı, bütün dövlət organları yalnız latin əlifbasından istifadə edir. Bu da bizim milliliyimizi, azərbaycanlılığımızı göstərən çox mühüm bir amıldır.

Vahid Ömərov f.ü.f.d.dos.